

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Ədalət.S.7.

No 182 (2030) 19 dekabr 2019-cu il

“...erməni anamın dilindən həmişə eşitmışəm ki, heç vaxt heç bir erməni soyqırımı olmayıb. Soyqırım müəllifləri “Daşnakstyun” partiyasıdır. Bunu ona görə etdilər ki, I Dünya müharibəsində rus ordusu ilə birləşərək Türk ordusuna arxadan zərər vursunlar.

...erməni kilsəsi son dövrlərdə Türklər qarşı nifratdən başqa heç nə təbliğ etmir.

(erməni mənşəli ABŞ yazarı Edvard Tatçının Türkiyədə nəşr edilən “Son Havadis” (“Son xəbərlər”) qəzetində 03 mart 1997-ci ildə çərtdiriyi “Qoy ermənilər türklərdən üzr istəsinlər” məqaləsindən.)

Böyük Qafqazın cənub hissəsində Babadağ ətəklərindəki Niyaldağ hövzəsində silahlı hay kilsə və daşnak-rus qüvvələri tərəfindən törədilən soyqırım faciələri Bakı quberniyasının Şamaxı qəzası hüdudlarında baş verən dinc sakınların qətlamında öz miqyasına görə geniş əraziləri (İsmayıllı və Ağsu nahiylərini) və on minlərlə əhalini (Kalva, Nuran, Tircan, Taqlabiyən, Sulut, Lahic, Maçaxı, Keyvəndi, Kəlbənd, Xankəndi, Diyalı... kəndlərini) əhatə etmişdir.

Bu mənada 1918-1920-ci illərdə hay-daşnak quldurbəşərləri A.Mikoyan və S.Şaumyan tərəfindən təşkil edilmiş Bakı Komissarları Sovetinin İcraiyyə Komitəsinin Hərbi Silahlı birləşmələrinin (Sovet Rusiyasının Qızıl Ordusunun 25 batalyonundan və 18 min döyüçüsündən təşkil edilmiş 4 Qafqaz briqadası onların ixtiyarında idi, qərargah rəisi isə polkovnik Z.Avetisov idi) dəstələri Tatevos Əmiryanın və Amazaps Srvantsyanın başçılığı ilə Şamaxı qəzasının Basqal-Lahic cəbhə xəttində, Niyaldağ istiqamətində dinc əhaliye qarşı qətlamlarda, yaşayış məntəqələrinin yerlə yekşanında, mal-mülkü talan və qarət edilməsində iştirak etmişlər. Bu qırğınlarda quldur dəstələrinə yerli hay və ruslar yaşayan kəndlərin silahlıları da intiqam üçün, hərbi-kəşfiyyat əməliyyatlarının yerli şəraite uyğunlaşdırılması məqsədi ilə kömək etmişlər. Bir-

leşmiş düşmən qüvvələrinin Basqal-Lahic cəbhə xəttinə diqqət yetirmələri həm də hərbi-sənaye və mədəni-ticaret əhəmiyyətli Lahic şəhərinin, eləcə də ərazisinin müdafiə-hüküm üstünlüklerinin, Quba qəzasına keçən gizli Xaltan-Qonaqkənd yolunun əle keçirilməsi zəruriliyi ilə bağlı olmuşdur. Bu yolun əhəmiyyəti onunla ölçülür ki, Böyük Vətən müharibəsinin 1941-1945-ci illərinin acliği, taxil qılılığı zamanı sənətkarlar və işçi qüvvələri bu yolla Quba-Qusar ərazilərinə keçmiş, müəyyən müddətdən sonra evlərinə taxil-ərzaq məhsulları ilə qayılmışlar.

A.Srvantsyanın dəstəsi Qurdəpə kəndi, S.Lalayyanın dəstəsi Quba qəzasının Yerfi, Susay kəndləri (“Baba-qaranlığı-Yerfi cəbhə xətti”) istiqamətində hücum etməkle hər iki tərəfdən (“Lahic-Pirqulu” və “Lahic-Basqal” cəbhə xətləri) yerli müdafiə qüvvələrinin hücum əməliyyatlarına qarşı çıxış ediblər.

Təsadüfi deyil ki, Quba qəzasına gedən yolda Burovdal kəndindən 20-30 km şimalda Baba dağının ətəklərində həmin illərin səngər yerləri ində qalmaqdadır.

1918-ci ilin yaz aylarında mənfur düşmən qəzanın Muğanlı-Kalva kəndləri ərazisində keçərk Lahic kəndinə hücumu (1905-1906-ci illərdə də hayların basqını bu istiqamətdən edilmişdir) Taqlabiyən kəndi-Niyaldağ aşırımı (1700 m hündürlükdə) boyunca təhlükə yaratdılarından bu məsaflənin 4-5 km-də, “Qible bulağı” üstündə yerli özünü müdafiə qüvvələri gözönü lən hücumların qarşısını almaq üçün bir ay ərzində müdafiə mövqeləri yaratmışlar (bu yerde VII əsr yaşı “Niyal qalası”nın qalıqları indi də durur). Qeyd etmek lazımdır ki, daşnak quldurları hərbi kəşfiyyat məqsədi ilə hə-



le 1916-1917-ci illərdə Qurdəpə kəndi tərəfdən buraya dərvish libasında iki hay cəsusunu göndərmişlər. Əks-kəşfiyyatın məlumatı ilə onlar məhərrəmlik mərasimində 1914-1915-ci illərdə Hacı Qurban tərəfindən tikdirilmiş “Bədöyük məscidi”ndə nohə deyər-kən Axund Məşədi Əliabbas bəy Nəsrulla bəy oğlunun tapşırığı ilə tutulub yoxlanılmış, üstündə silah tapılıaraq və milliyyəti biliñərek həbs edilmişlər.

Niyaldağ silsilesinin cənub-şərq qurtaracağındaki Fitdağı istiqamətin-dən “Girdəni aşımı”ndan T. Əmiryan başda olmaqla daşnak-rus süvari dəstələrinin hücumu “Lahic dəstəsi” tərəfindən top atışları ilə dəf edilmiş, nəticədə 18 düşmən əsgəri və 3 zabiti öldürülb.

Hay-daşnak və rus-boloşevik qüvvələrinin Lahic-Basqal cəbhə xəttindən hücum planında həm də Lahic kəndində olan silah cəbbəxanasının və əhalinin həm də maddi sərvətlərinin hesabına qüvvəli olmuşdur. Bu döyüşü heyəti Qarabağ və Zəngəzur qəzalarında da Osmanlı Türkiyəsinin



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütüvi İnfomasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu



KIVDF

www.kivdf.gov.az

Babadağ-Niyaldağ ətəklərində döyüş səngərləri

IV Ordusunun - 5-ci Qafqaz İsləm Ordusunun tərkibində düşmən hücumlarının qarşısını almışdır. Onların sırasında Ərəgit kəndindən olan Milli Ordunun polkovniki Mir Abbas Hacı Mir Ələkbər oğlu (1871-1961), Kazım Hacı Abdulla oğlu, Məşədi Cəbrayıllı, Kərbəlayı Bayram, Məşədi Əkbər, Əbdülləqədir bəy... xüsusi fərqlənmışlar. Onların döyüş şəcətinin qiymətləndirilməsi kimi hərbi nazir, artilleriya generalı Səməd bəy Mehmandarovun (1856-1931) və Qarabağ qəzasının general-qubernatoru Xosrov bəy Sultanovun (1879-1943) təşəkkürnamələri olmuşdur. “Hərbi nazir Xosrov bəy Sultanov” imzalı həmin sənədi Ərəgit kənd sakini Bağır Əli oğlu Novruzov (1948) Məşədi Cəbrayıllı evində görülmüşdür.

1918-ci ildə 5-ci Qafqaz İsləm Ordusunun 30-40 nəfərlik tağımı Tofiq bəyin başçılığı ilə “Lahic batalyonu” də Basqal-Lahic cəbhə xəttinin müdafiəsinin, yerli özünü müdafiə qüvvələrinin və hücum əməliyyatlarının təşkilində yaxından iştirak edib. Bu qüvvələr Basqal, Mücü, Xankəndi, Namazgah, Həftəsov, Vaşa, Ximran... kəndlərini düşmən basqınlarından xilas edə bilmışlər.

Savaşdan əvvəl oxuduqları Türk marşlarını Qurban kişi, Kazım, Məşədi Cəbrayıllı xüsusi şövqlə sonradan (1958-1960-ci illərdə) tez-tez xatırlayırdılar -

Torpağın altı da, üstü də, birdir,
Vətəndir.
Arş irəli, Arş irəli !...

Bakı şəhəri, L.Tolstoy küçəsində yaşayış Lahic Əsgər əmi hemişə fitlə calırdı. “Müsavatın himni”ni. Azərbaycan Milli Ordusunun (“Müsavat Or-

dusu”nun) tərkibində döyüşən Lahic əsgər və zabitlərin mal-mülkü 1936-1937-ci illərdə dövlət tərəfindən müsadirə edilmişdir...

“Lahic batalyonu”nun üzvü Məşədi Cəbrayıllı Osmanlı Türkiyəsinin IV Ordusunun komandanı Kazım Qarabəkir paşa ilə tanışlığı və hərbi nazir İsmayıllı Ənvər paşa ilə (1881-1922) yaxşı münasibətdə olub. Bu ilşgilərə səbab isə bu dövlətin İqdir və Sivas məhallələrinin həm də beynəlxalq iqtisadi-ticarət əhəmiyyətli Lahic mərkəzi ilə (eləcə də Zəngəzur qəzasının Qafan-Gorus nahiylərinin, Ordubad şəhərinin məden sənayesi ilə) sənayə-ticarət əlaqələrinin təsiri olmuşdur. O da məlumdur ki, Lahic xeyriyyəçi Hacı Dadaş Haqverdiyevin Qafan şəhərində mülkü var idi. Göründüyü kimi, Şamaxı qəzasının İsmayıllı nahiəsinin Lahic şəhərinin XIX-XX əsr tarixi kimi, əski dövr tarixi-coğrafi, mədəni-tarixi və hərbi-siyasi dəyərlərinin hərtərəfli və elm-nəzəri tədqiqinə ciddi ehtiyac vardır.

(Yazının hazırlanmasında İsmayıllı rayonu, Lahic qəsəbə sakınları Dadaş İlyas oğlu Tağıyevin (1939) və Abdulla Cəfər oğlu Dadaşovun (1952), eləcə də Ərəgit kənd sakını Bağır Əli oğlu Novruzovun (1948) məlumatlarından istifadə edilmişdir)

**Qismət Yunusoğlu,
BDU-nun müəllimi**

AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ YANINDA KÜTLƏVI
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA
DÖVLƏT DƏSTƏYİ FONDUNUN
MƏLİYYƏ DƏSTAVI İLA DARC OLJİNTİ